



Qəzet  
1931-ci ilin  
aprelindən  
çıxır

# DƏNİZ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qəzeti



## TƏBRİK

Noyabrın 4-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Xəzər Dəniz Neft Donanmasının yaranmasının 65 ili tamam oldu. Yubiley münasibətilə Cəmiyyətin sədri Rauf Vəliyevin XDND-nin kollektivinə ünvanladığı təbrik məktubunda deyildi:

Əziz həmkarlar!

Kollektivin bütün üzvlərini Xəzər Dəniz Neft Donanmasının 65 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, çətin olduğu qədər də şərəfli işinizdə Sizə müvəffeqiyətlər arzulayırıram.

Bugün Azərbaycanımızın nəinki regionda, hətta dünyada dinamik inkişaf edən dövlət kimi qəbul edilməsi, bölgədə iqtisadi güc sahibi olması bir reallıqdır.

Ümummilli Liderimiz Heydər Əliyevin “Ösrin müqaviləsi” ilə təməlini qoymuş neft strategiyası Azərbaycana neft diyarı kimi əvvəlki şan-şöhrətini qaytarıb, dünyanan nəzərlərini yenidən respublikamiza cəlb edib. Fərəhli haldır ki, mahiyyət etibarı ilə müstəqil dövlətimizin inkişaf və tərəqqi konsepsiyası olan bu strategiya möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilərək Vətənimizin, xalqımızın mənafeyinə xidmət edir. Belə ki, əgər XX əsrin ən önəmlı layihəsi “Ösrin müqaviləsi” idisə, XXI əsrin də ən nəhəng enerji layihəsi «Şahdəniz-2»dir.

Sözügedən qaz yatağı dünyanın ən böyük yataqlarından biri olub, cari ilin sentyabr ayının 20-də təməli qoyulmuş “Cənub” qaz dəhlizinin resurs mənbəyidir. Yatağın işlənməsinə neft donanmamızın fəal iştirakı tam təmin edilmişdir ki, bu da kollektivə öz potensialını nümayiş etdirməyə gözel imkanlar yaratır.

Dünyanın enerji coğrafiyasını yeniləşdirə biləcək bu tarixi layihə, şübhəsiz ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına öz əvəzsiz təhfələrini verəcək və

ölkəmiz Avropanın təkcə neft deyil, həm də təbii qaz bazarda əhəmiyyətli rol oynaya caqdır.

Azərbaycanda reallaşan transmilli layihələr, mübaliğəsiz demək olar ki, bugün Xəzər hövzəsini beynəlxalq əməkdaşlıq meydani naqışdır. Bu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən Xəzər Dəniz Neft Donanmasının qarşısında geniş üfüqlər açır. Qeyd etmək xoşdur ki, Xəzərdə neft-qaz istehsalı proseslərini təmin etmək, dəniz özüllərini və estakadalarını inşa etmək, geoloji və coğrafi tədqiqatlar aparmaq, neft obyektlərini yanğından mühafizə etmək, neftçiləri iş yerlərinə çatdırmaq kimi mühüm xidmətlərin göstərilməsi məhz yubileyini qeyd etdiyimiz müəssisəmizin gəmiləri ilə həyata keçirilir.

1949-cu ildə yaradılarkən əsasən kiçik subasılı üzən vasitələrdən, dartma qüvvəsi çox da böyük olmayan yedək, təchizat və az sayda kran gəmilərindən ibarət olan neft donanmasının tərkibinə hazırda hövzədə neft-qaz hasilatı ilə bağlı çoxsaylı xidmətlər teklif edən, yüksək texniki göstəricilərə malik 188 gəmi daxildir. Və başlıcası, bu gəmilərdə ölkə rəhbərliyinin daim diqqət və qayğısını hiss edən, möhtərəm Prezidentimizin etimadını doğrultmağa çalışan, öz əməkləri ilə respublika iqtisadiyyatına töhfələr verən həmkarlarımız var.

Əminəm ki, kollektivin bütün üzvləri bundan sonra da öz bilik və bacarığına, zəngin təcrübəsinə əsaslanıb, Azərbaycanın tərəqqisi naminə işləyərək, yüksək göstəricilərə etməyə çalışacaqlar.

Sizi bir daha əlamətdar tarix münasibəti ilə təbrik edir, hər birinizi uzun ömür, möhəkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  
Qapalı Səhmdar Cəmiyyətinin  
Sədri Rauf VƏLİYEV

**A**zərbaycan yerləşdiyi regionda beynəlxalq təhlükəsizlik və sabitlik baxımından mühüm rol oynayır. Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir. Biz regionda sabitləşdirici qüvvə, amil kimi öz rolumuzu oynayırıq. Çünkü biz regional əməkdaşlıq, iqtisadi təşəbbüsler, enerji və daşımalar sahəsinə aid olan addımlarla böyük nailiyyətlər əldə edə bilərik.

Siyasətimiz çox aydınlaşdır. Bu, regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, təhlükəsizliyə və sabitliyə doğru yönələn siyasetdir. Hər bir ölkə, əlbəttə ki, maksimal səviyyədə sabitlik və təhlükəsizliyə nail olmağa çalışır. Çünkü bu, inkişaf üçün şərtidir. Əgər sabitlik və təhlükəsizlik olmasa, onda sərmayələr də olmayıcaq. Sərmayəsiz isə bu gün dünyanın hətta inkişaf etmiş ölkələri belə irəliyə doğru gedə bilməz. Eyni zamanda, hər bir ölkə öz hüdudlarından kənarda da təhlükəsiz-

lik və sabitlikdə maraqlı olmalıdır. Axi, siz ayrıca adada yaşamırsınız, sizin qonşularınız var. Ona görə biz öz sərhədlərimizdən kənarda, o cümlədən daxildə - Azərbaycanda proqnozlaşdırılan və sabit vəziyyətin olmasında maraqlıyıq. Biz regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu cür yanaşırıq.

İrəli sürdüyüümüz iqtisadi, enerji və daşımalar təşəbbüsleri bütün iştirakçılara fayda verir. Biz Azərbaycanda qitələrarası daşımalar üzrə mühüm beynəlxalq layihələrə başlamışıq. Bu layihələr enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə aiddir. Bu təşəbbüslerə qoşulmuş bütün ölkələr bundan bəhrələnir. Belə halda əməkdaşlıq davamlı və faydalı olur. Bu səbəbdən fəaliyyətimizin bu hissəsi möhkəm iqtisadi bünövrəyə əsaslanır və inkişafın əsas qüvvəsidir.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının  
Prezidenti

## DALĞALAN, BAYRAĞIM MƏNİM!

Biz öz himnimizi, bayraqımızı özümüz qədər sevməliyik. Çünkü bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmziidir.

**Heydər ƏLİYEV,**  
Ümummilli Lider



Dalğalan, bayraqım mənim, dalğalan! Bu günüm, sabahım, dalğalan! Dalğalan ki, zirvələrdə dalğalanmanın üçün canından keçənlərin ruhu şad olsun. Azərbaycan boyda sevgimizdən güclər, daha əzəmətlə dalğalan. Dalğalan ki, sən də Azərbaycanımızın qüdrətinə qüdrət, şöhrətinə şöhrət qata biləsən.

Dalğalan, fərəhim mənim!

Gerbimiz və himnimiz kimi, sən də dövlətimizin müstəqilliyini təcəssüm etdirirsən. Kimliyimizi dünyaya bəyan edirsin. Vətən boyda sevgimizle öündə diz çökdükçə, sən daha uca zirvələrdə dalğalan. Daha uca zirvələrdə dalğalan ki, kor olmuş düşmənlərimiz də görsün və dərk etsin müstəqil Azərbaycanımızın ərazi toxunulmazlığını. Daha uca zirvələrdə dalğalan ki, Allahın sevgisindən də kənarda qalmayasan...

9 noyabr - Dövlət Bayraqı gününün təsis edilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqilliyimizə, dövlətimizə atributlarına verdiyi dəyərin bariz nümunəsi olmaqla yanaşı, həm də milli bayraqa sevgimizin dövlət tərəfindən rəsmiləşdirilməsi deməkdir.

Gəmilərimizin də dor ağacında müstəqilliyimizin, suverenliyimizin, istiqlaliyyətimizin rəmzi olan bayraqımızın dalğalandığını görmək nə xoş! Bu, həm də o deməkdir ki, harda üzənlərindən asılı olmayaraq gəmilərimiz müstəqil Azərbaycanımızın bir parçasıdır.

Ən böyük arzumuz işğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayraqımızın dalğalandığını görməkdir. Azərbaycanın bugünkü inkişaf sürəti belə bir əminlik yaradır ki, o gün də uzaqda deyil.

**Rasif TAHİROV**

14 noyabr  
2014-üü il  
№ 37-38 (8951)  
Qiyməti  
38 qəpik



## Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 348

Bakı şəhəri, 23 oktyabr 2014-cü il

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişikliklər edilməsi haqqında**

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasname"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarimbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 934; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 786; 2012, № 10, maddə 1023; 2014, № 1, maddə 60) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da 2 nömrəli Əlavə - "Azərbaycan Respublikasının gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin, dənizçilik təhsil müəssisələrinin, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının üzərində olan fərqlənmə nişanlarının təsviri"nin "Vəzifə" sütununda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-ci kateqoriyadan "Liman məntəqəsinin dispetçeri, təhlükəsizlik texnikası üzrə mühəndisi, bələdçi" və "Liman məntəqəsinin dispetçeri, dəniz vağzalının növbətçisi" sözləri çıxarılsın.

2. 7-ci kateqoriyadan "Liman məntəqəsinin şöbə rəisi, təhlükəsizlik texnikası üzrə rəisin köməkçisi, baş dispetçeri, liman terkibində olan yardımçı donanma rəisinin müavini, rabitə xidmətinin müdürü, yük sahəsinin və dəniz vağzalının rəisi, baş bələdçi, dispetçeri, təhlükəsizlik texnikası üzrə mühəndisi, liman nəzarəti müfettişi və dəniz vağzalı rəisinin müavini" sözləri çıxarılsın.

3. 8-ci kateqoriyadan "Liman məntəqəsinin kapitanının müavini, baş mühəndisi və dəniz vağzalının rəisi" sözləri çıxarılsın.

4. 9-cu kateqoriyadan "Liman məntəqəsinin kapitanı və baş bələdçi" sözləri çıxarılsın.

5. 10-cu kateqoriyadan "Liman məntəqəsi rəisinin müavini" sözləri çıxarılsın.

6. 11-ci kateqoriyadan "Liman məntəqəsinin rəisi" sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,  
Azərbaycan Respublikasının Baş naziri

## Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 350

Bakı şəhəri, 23 oktyabr 2014-cü il

**"Dəniz limanı kapitanı haqqında Əsasnamə"nin, "Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydaları"nın və "Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında**

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan

Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarimbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - "Dəniz limanı kapitanı haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənddə hər iki halda "liman rəhbərinin" sözleri "liman idarəsinin" sözleri ilə əvəz edilsin.

2. 1.9-cu bənddə və 1.10-cu bəndin birinci cümləsində "liman rəhbəri" sözleri "liman idarəsi" sözleri ilə əvəz edilsin.

3. 2.2.8-ci yarimbəndin ikinci cümləsində "liman ərazisində" sözleri "limanın ərazisində və akvatoriyasında" sözleri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,  
Azərbaycan Respublikasının Baş naziri

## Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 351

Bakı şəhəri, 23 oktyabr 2014-cü il

**"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında**

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarimbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 3.2.1-ci yarimbəndində "limanlar" sözü "dəniz limanları (bundan sonra - liman)" sözleri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,  
Azərbaycan Respublikasının Baş naziri

## Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 353

Bakı şəhəri, 23 oktyabr 2014-cü il

**"Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarında dəyişikliklər edilməsi barədə**

"Dəniz limanları haqqında" Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının 1.1.4-cü yarimbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

"Dəniz üzgüçülüyünün təhlükəsizliyi məsələləri üzrə normativ aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 364; 2003, № 8, maddə 460; 2006, № 6, maddə 584; 2007, № 10, maddə 1021; 2012, № 10, maddə 1031) 1-ci hissəsinin on birinci abzasında "Nizamnaməsi;" sözü "Nizamnaməsi təsdiq edilsin (əlavə olunur)." sözleri ilə əvəz edilsin, on ikinci abzası ləğv olunsun.

Artur RASİ-ZADƏ,  
Azərbaycan Respublikasının Baş naziri

## DƏRS İLİ UZADILIB

Nazirlər Kabinetinə Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edib.

Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərs möşğələləri sentyabrın 15-də başlayıb uyğunun 14-də başa çatacaq.

Dərs ili iki yarımılə bölünəcək, birinci yarımıl 15 sentyabr - 26 yanvar, ikinci yarımıl 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətiller 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilmişdir.

yən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazilərində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tetil günlərində dəyişikliklər edilə bilər.

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəblərində dərs möşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımılə bölündür. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (17-24 mart) və birinci siniflər üçün 5 günlük (12-17 noyabr) əlavə yaz tətili müəyyən edilmişdir.

**XƏZƏR DƏNİZ NEFT DONANMASI - 65****BELƏ OLA HƏMİŞƏ!**

Dünya neft sənayesinin bəşiyi sayılan ölkəmizdə qədim zamanlardan neft çıxarılır. Keçən əsrin ortalarından isə Xəzərin dərin qatlarından da neft hasil edilir.

Xəzərdə karbohidrogen ehtiyatlarının istehsalının həm də dənizçilərin böyük fədakarlığı hesabına başa gəldiyini isə qəhrəman neftçilər də etiraf edirlər.

Təsadüfi deyil ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Xəzər Dəniz Neft Donanmasının tarixi də Azərbaycanda dəniz neft sənayesinin yaranması ilə təxminən eyni dövər təsadüf edir. Dənizçilərimiz düz 65 ildir ki, Xəzər şəhərdə, dənizin Azərbaycan sektorunda qıymətli enerji daşıyıcıları hasil edən qəhrəman neftçilərlə əl-



artırmaq məqsədilə genişmiqyaslı işlərə, o cümlədən Xəzər Dəniz Neft Donanmasının möhkəmləndirilməsinə başlanır. Keçmiş SSRİ-nin istehsalı olan müxtəlif gəmilərin modernləşdirilməsi işləri həyata keçirilir. Məsələn, göyərtələrində kranlar quraşdırıldıqdan sonra "İz-

1970-ci ildən dənizin daha dərin yerlərindən neft istehsal edilməsi donanma üçün güclü və daha geniş texniki imkanlarla malik gəmilərin alınmasını zəruriyyətə çevirir. Amma o zamanlar SSRİ gəmiqayırınlarının neftçixarma üçün tələb olunan xüsusi təyinatlı gəmiləri inşa etmək təcrübəsi yox idi. Bu işi xarici tərsanələrə həvalə etmək üçün isə böyük məbləğdə valyuta tələb olunurdu.

Ulu öndər H. Əliyevin həmin illərdə Azərbaycana rəhbərlik etməsi məsələnin müsbət həllinə imkan verir.

Hollandiyada 1973-cü ildə tikilən "Süleyman Vəzirov" borudüzən gəmisi dənizin dərinliyi 195 metrə qədər olan sahələrində sualtı boru xətlərinin çəkilməsini təmin edir. Onun fəaliyyətini təmin etmək üçün Norveçdə 7040 at gücündə 3 təchizat gəmisi də inşa edilir.

1978-ci ildə XDND Fransa gəmiqayırma müəssisəsinin istehsalı olan ve 200 metrə kimi dərinlikdə işləmək üçün sualtı dalğic kompleksi ilə təchiz edilmiş "Əli Əmirov" geoloji-kəşfiyyat, 1980-ci ildə Almaniyanın təkiliş və 2500 ton yükqaldırma imkanına malik kran gəmiləri möhkəmləndirilir.

1980-ci ildən əvvəllərin dəniz "Günəşli" yatağının mənimənilməsinə başlanılır. Bakı Dərin Dəniz Özülləri Zavodunda hazırlanmış platformaların daqiq bloklarının və neft qurğularının yatağa nəqli və quraşdırılması üçün xüsusi təyinatlı üzən vasitələr lazımlıdır. Bu məsələ də Ulu öndərin köməyi ilə qısa vaxtda həll edilir.

XDND üçün Almaniyanın 18000 ton yükgötürən və yükünü özüboşaldan STV-1 barjı və Fransada 2 ədəd 2000 ton yükgötürən TMI tipli barjalar tikilir. Ümumiyyətə, XDND təkcə 1980-1991-ci illərdə xarici ölkələrdə tikilmiş 40-2500 ton yükqaldırıran 17 kran, 4000-8000 at gücündə 23 ədəd təchizat, 12 sərnişin, 9 yanğınsöndürən, 4 yedək, 1 ədəd 18000 ton yükgötürən barj, 1 ədəd 300 metrə qədər dərinlikdə borudüzən, 1 ədəd 300 metrə qədər dərinlikdə sualtı dalğic işi görən dalğic, bütövlükdə 82 gəmi alır.

Ümumiyyətə, 1950-1970-ci illərdə donanma müxtəlif təyinatlı gəmilər və üzən qurğularla möhkəmləndirilir. Bunlar kran, sərnişin, yedək, dalğic, geoloji-kəşfiyyat, yanğınsöndürən gəmilər, kiçik yedək və xidmət katerləri, barjalar və sair iddi.

ələ, ciyin-ciyinə çalışırlar. Həzirdə Xəzər dənizində mövcud olan bütün obyektlərin tikintisi, yataqların açılması və işlənməsi Xəzər Dəniz Neft Donanması dənizçilərinin fəal iştirakı ilə həyata keçirilir.

Hələ 1904-cü ildə Xəzərin ləpədöyenində yerləşən Pirallahi adasının Şimal sahilində ilk özül qoyulur, 30 il sonra isə Şimal akvatoriyasında metal dırəklər üzərində ilk qazma qurğusu quraşdırılır. Xəzərdə axtarış-kəşfiyyat işləri aparmaq üçün 1944-cü ildə Dəniz Nəqliyyat İdarəsi yaradılır. 1949-cu il noyabrın 4-də isə Xəzərdə neft və qaz yataqlarının kəşfiyyati və işlənməsində neftçilərə xidmət göstərmək məqsədilə keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin müvafiq əmri ilə Xəzər Dəniz Neft Donanması yaradılır. İlk vaxtlar XDND-nin balansındakı gəmilərlə dənizin yalnız 20 metrə qədər dərinliklərində kəşfiyyat və inşa işləri aparmaq mümkün idi. Dənizdə neftçixarma prosesi genişləndikcə, fəaliyyətə 66 ədəd kiçik üzən vasitələr və gücü az yedək gəmilərlə başlayan XDND də inkişaf edir.

Noyabrın 7-də Neft Daşlarında ilk neft quyusu güclü fontan vurduqdan, yataqda böyük həcmədə neft ehtiyatı aşkar edildikdən sonra bu rayonda hasilatı



mail" lixterindən, "Tula" çay gəmisindən kran gəmiləri kimi istifadə edilir.

1950-ci illərin əvvəllərindən donanma üçün yeni gəmilər - Həstərxanın "Krasniye Barrikada" zavodundan 20 tonluq kran, 50 nəfərlik sərnişin, 300 at gücündə yedək gəmiləri, Nijni Novgoroddan 40 tonluq kran, Sankt-Peterburqdan 600 at gücündə yedək və yanğınsöndürən gəmilər, Sosnovkadan xidməti və dalğic katerləri alınır.

1965-ci ildə Nijni Novgorodun "Krasnoye Sormovo" zavodunda tikilən və 250 ton yükqaldırıran "Koroğlu" kran gəmisi isə dənizin 60 metr dərinliyindən sahələrində inşaat işləri aparılmasını mümkün edir.

1960-1970-ci illərdə Bakıda və Polşada tikilən 600 nəfərlik "Babazadə" və "Volqograd" gəmiləri istismara verildikdən sonra isə sərnişin daşınması ilə bağlı çətinliklər tam aradan qaldırılır.

Ümumiyyətə, 1950-1970-ci illərdə donanma müxtəlif təyinatlı gəmilər və üzən qurğularla möhkəmləndirilir. Bunlar kran, sərnişin, yedək, dalğic, geoloji-kəşfiyyat, yanğınsöndürən gəmilər, kiçik yedək və xidmət katerləri, barjalar və sair iddi.

dıqqətdən kənarda qalmır. 1953-1955-ci illərdə gəmi təmiri emalatxanaları təşkil edilir, "Bibiheybət" gəmi təmiri zavodu tikilib istifadəyə verilir. Bundan başqa, 1980-ci illərdə zavod 4500, 5000 və 15000 tonluq üzən doklar alır. Bu doklar gəmilərin sualtı hissəsinin təmirinin keyfiyyətini xeyli yaxşılaşdırmağa imkan verir.

Onu da qeyd edək ki, 1970-1980-ci illərdə bütün Xəzəryanı ölkələrin sektorlarında neft-qaz yataqlarının ilkin kəşfi də məhz XDND-nin gəmiləri vəsítəsi ilə Azərbaycan neftçiləri tərəfindən həyata keçirilib.

Bu gün dənizdə neft-qaz istehsalı ilə bağlı işlərin həyata keçirilməsi üçün elə bir dəniz nəqliyyatı xidməti yoxdur ki, dənizçilərimizin əlindən gəlməsin.

Bu da danılmaz həqiqətdir ki, Ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində neft sənayesinin və donanmanın inkişafı üçün gördüyü mühüm işlər müstəqillik illərində dadımıza çatdı. Məhz bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmaq mümkün oldu.

Başqa sözlə, Ulu öndərin müəllifi olduğu "Əsrin müqaviləsi" nə ilk xeyir-duanı da özünün hələ keçmiş sovetlər birləşməsinə vaxtında respublikamızda yaratdığı nəhəng neft sənayesi kompleksi və donanma verdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözleri ilə deyək: "Bizim çox inkişaf etmiş neft infrastrukturumuz, xüsusi gəmilərimiz və platformalarımız olmasayıd, "Əsrin kontraktı"nın imzalanması, hesab edirəm ki, bizə o qədər də böyük səmərə verməzdı, ümumiyyətlə, xarici şirkətlər



1994-cü ildə Azərbaycana sərmayə qoyacaqdı-qoymayacaqdı, bu, hələ sual doğururdu".

"Əsrin müqaviləsi" isə sadəcə Azərbaycanın neft sənayesinin yeni inkişaf dövrünə qədəm qoyması demək deyildi. Bu, həmin dövr üçün Azərbaycanın bələlərdən qurtulma, müstəqilliyini qoruya bilmək imkanı və ölkənin iqtisadi yüksəlişi üçün təməl daşı idi.

Ulu öndərimizin sarsılımz iradəsi ilə həyata vəsiqə qazanan və sonralar layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox məharətlə davam etdirilən yeni neft strategiyası Xəzər Dəniz Neft Donanmasının da qarşısında yeni üfüqlər açdı. Belə ki, "Əsrin müqaviləsi" çərçivəsində nəzərdə tutulmuş bir sıra mühüm işlərin yerinə yetiril-

məsində donanmamızın kəşfiyat, kran, təchizat, yedək gəmilərinin xidmətlərindən geniş istifadə edilməyə başlandı. Məhz XDND Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin sifarişləri əsasında sualtı boru kəmərlərinin çəkilişini təmin etdi, yeni tikilmiş platformaların, dayaq bloklarının hasilat nöqtələrinə nəqli, dəniz obyektlərinin quraşdırılması, onların təhlükəsizliyinin təmin olunması, dalğic işlərinin görülməsi kimi mürəkkəb əməliyyatların öhdəsindən layiqince geldi. Və təbii ki, bu müddətdə donanmanın modernləşdirilməsinə, daha müasir nəqliyyat vəsítələri ilə təchiz edilməsinə də xüsusi diqqət yetirilirdi.

Dənizçilərimizin təkcə "Əsrin müqaviləsi" çərçivəsində Xəzərdə çıxarılan karbohidrogenlərin dənizdən sahilə nəqli üçün yeni infrastrukturun yaradılmasındaki xidmətlərini xatırlayanda, sinəmiz iftخار hissini ilə dolar. "Azəri" yatağı işlənməyə başlığı dövrdən Xəzərin Azərbaycan bölməsində çəklən kəmərlərin ümumi uzunluğu 1000 kilometri ötdü. Sayı 20-ni keçən bu sualtı kəmərləri çəkmək üçün ümumi çəkisi yarımlı milyon tondan çox olan boruslardan istifadə edilirdi. Boru xətləri keçən sahədə suyun dərinliyi bəzən 180 metr çatır. Neft və səmt qazını dənizdən sahilə nəql etmək üçün ayrıca kəmərlərin inşası neftçilərlə yanaşı, mehz "İsrafil Hüseynov" borudüzən, "Akademik Tofiq İsmayılov" dalğic gəmiləri ... dənizçilərinin böyük fədakarlığı ilə gerçəkləşdi. Və yaxud, Xəzərin dibindəki xəzinəni hasil etmək üçün dənizdən müasir platformalar quraşdırılır. Hər platformanın daya-

(Əvvəli 3-cü səhifədə)

sərnişin və sair gəmilər daxildir) var. Gəmilərimizlə dəniz şəfində neft-qaz çıxarılması ilə bağlı müxtəlif təyinatlı xidmətlər göstərilir. Bura seysmik və geoloji axtarış, dəniz özüllərin

Şiltaq Xəzərdə gəmilərin təhlükəsiz istismarı xeyli dorucadə kadrların peşəkarlığından asılıdır. Donanmada kadr hazırlığına, onların biliyinin, peşəkarlığının artırılmasına daim diqqət yetirilir. Donanmada



## BELƏ OLA HƏMİŞƏ!



daşınması və estakadaların tikilməsi, neft-qaz quyularının qazılması, dəniz obyektlərinin abadlaşdırılması, istismar dövründə təmir işlərinin təmin olunması, yanğından mühafizəsi, neft-qaz kəmərlərinin çəkilməsi, neftçilərin iş yerlərinə çatdırılması, yanacaq-sürtkü materiallarının, kimyəvi reagentlərin daşınması, sualtı-texniki, qəza-xilasetmə işləri və sair daxildir.

yaxşı bilirlər ki, bu işdə xırda nöqsana belə yol vermək olmaz. Niyə? Çünkü üzən heyətin hər bir üzvünün yararlığını - tutduğu vəzifəyə uyğun olub-olmadığını həm də dəlisov Xəzər "yoxlayır."

Düz 65 ildir ki, XDND-nin fədakar dənizçiləri dəlisov Xəzərin bütün çətinliklərinə məharətəsinə gərək iqtisadiyyatımızın möhkəmlənməsinə, ölkəmizin



Artıq dönyanın təkcə neft deyil, həm də təbii qaz bazarında mühüm rol oynayan ölkəmizin təşəbbüsü ilə Xəzərdə reallaşan nəhəng transmilli layihə XDND-yə də fəaliyyətini xeyli genişləndirmək imkanı verib. Hazırkıda əsasən XXI əsrin çox böyük enerji layihəsi olan "Şahdəniz-2" qaz yatağının işlənməsinə cəlb edilən dənizçilər bağlanmış müqavilələr əsasında digər sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışırlar.

Rasif TAHİROV

qüdrətlənməsinə sanballı töhfələrini verirlər. 65 il əvvəl Xəzərə sədaqət andı içən kollektiv bu gün də andına sədaqətlidir. 65 ildir ki, onların fədakarlığı qarşısında Xəzərda baş əyir. Və ötən 65 ildə həmişə belə olub. Arzu edirik ki, belə ola həmişə!

"Dəniz"in coxsayılı oxucuları da XDND-nin kollektivini yubiley münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırlar.

## DEMOKRATİK İNKİŞAFIN QARANTI

**Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 19 ili tamam oldu. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı principlərinə, çoxsərlik dövlətçilik ənənələrimizə əsaslanır. Milli Konstitusiyanın qəbulu ülkemizin həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqlarının prioritət kimi hamliqla qəbul edilmiş dəyərlər Əsas Qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əlverişli şərait yaratmaqla həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir.**

Ümumiyyətlə, tarixi təcrübə sübut edir ki, yeni müstəqillik əldə edən və ya hüquq sisteminde köklü dəyişikliklərin həyata keçirildiyi, hüquqi dövlət quruculuğunu qarşıya məqsəd qoymuş dövlətlərdə, bir qayda olaraq, yeni Konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir.

Belə ki, cəmiyyətdə siyasi sabitliyin, sülhün, ümumi razılığın, hətta bəzi hallarda milli barışığın qaranti kimi çıxış edən Konstitusiya, eyni zamanda dövlətin gələcək problemlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sistemində xas olan hüquqi tənzimlənmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir.

Dövlət quruculuğunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyətin həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasetinin ümumi istiqamətlərini təsbit edir.

Konstitusiyanın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açdı. Dövlət quruculuğunda, ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə demokratik proseslərə təkan verdi. İnsan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylilik və tolerantlıq ruhunu təsbit edir və vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır.

Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Əsas Qanunumuz, həmcinin dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunmasına təminat verir.



Azərbaycan Respublikasının  
KONSTITUSİYASI

12 noyabr 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi qarşıda geniş üfüqlər açılmışdır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin yeni Konstitusiyamızın hazırlanmasında, qəbul edilməsində gərgin əməyi və töhfəsi danılmazdır.

Ötən 19 il ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm irəliləyişlər baş vermişdir.


Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının mühafizəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Ölkəmiz dünya dövlətləri içərisində öz müstəqil siyaseti, inkişaf perspektivləri, potensialı və dövlət idarəciliyinin effektiv təşkili ilə seçilir.

Qeyd etmək lazımdır ki, hər bir vətəndaşın qarşısında duran əsas vəzifələdən biri dövlətimizin Konstitusiyalı quruluşunun qorunması və gücləndirilməsi, insan hüquq və azadlıqlarının hamı tərəfindən dönmədən və ardıcıl müdafiəsi, hüququn alılığının, cəmiyyətdə sülhün və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsindən ibarətdir. Unutmamalıq ki, Azərbaycan dövlətinin müstəqilliyi onun iqtisadiyyatı və suveren ölkə olaraq mövcudluğunu xalqımızın ən qiymətli və əvəzedilməz nailiyətidir. İqtisadiyyatımızın inkişaf etdirilməsi və möhkəmləndirilməsi, dövlətimizin bu gün lider ölkələr sırasında olmasında Konstitusiyamızın rolü inkaredilməzdır.

Müstəqil Azərbaycan dövlətinin inkişafı və gücləndirilməsində, Konstitusiyamızın qəbulunda müstəsna xidmətləri olmuş müdrik siyasetçi, Ümummilli liderimiz Heydər Əliyevin sərf etdiyi böyük zəhmət artıq neçə illərdir ki, öz real töhfələrini verir. Bu gün dahi şəxsiyyət Heydər Əliyevin başladığı şərəfli missiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə yaranmış əlverişli siyasi, hüquqi və iqtisadi mühit Azərbaycanın daha gözəl gələcəyinə inamı artırır. Ölkə başçısının fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının ehtiva etdiyi mütərəqqi dəyərlərə sadıqlik, onların qorunub saxlanılması və inkişaf etdirilməsi üzərində qurulmuşdur.

Konstitusiyamızın müəyyənləşdiriyi inkişaf yolunda, hüquqi-demokratik və dünyavi dövlət quruculuğu içinde xalqımıza yeni-yeni uğurlar arzulayıram.

Vaqif ƏMİRASLANOV,  
tarix elmləri namizədi



## Yüz ölçüb, bir biçməyəndə...

**İndiyədək iştirak etdiyiniz layihələrdən keyfiyyət, zaman və bütən baxımdan uğurlu alınanları yadınıza salmağa çalışın. Çox güman ki, on yaxşı halda bir və ya iki layihəni xatrlayacaqsınız. Bir çox halda layihələr yuxarıda qeyd olunan amillər üzrə tələblərin yerinə yetirilməməsi baxımdan ugursuzluğa uğrayır.**

Ümumiyyətlə, dönyanın bir sıra təşkilatları tərəfindən həyata keçirilən müvafiq araşdırmacların nticələrini cəmlədikdə meydana gələn rəqəmlər aşağıdakı vəziyyəti ortaya qoyur:

- qoyulan hədəflər içərisində nail olunmayan layihələrin nisbəti: 70%

- ümumən ugursuz hesab olunan layihələrin nisbəti: 34%

Layihələrin ugursuzluğunun səbəbləri arasında "Düzgün planlaşdırma"nın payı 39%-dir. Dönyanın inkişaf etməkdə olan ölkələrində yanlış planlaşdırmanın səbəb olduğu ugursuz layihələr nisbəti inkişaf etmiş ölkələrdəki layihələrlə müqayisədə daha yüksəkdir.

Bəs gərəsən "bir məsələnin üzərində diqqətə düşünmək"lə bağlı ibretamız məsələ və atalar sözləri ilə zəngin deyərlərə sahib olan bir çox ölkələr növbə layihələrə göldikdə, niyə həssas davranışına tənbəllik edirlər?

Planlaşdırmanın ugursuzluğunun əsas səbəbləri olaraq bunlar göstərilə bilər:

Planlaşdırma üçün yeterince zamanın ayrılmaması. Layihələrin planlaşdırılması üzrə ən çox müşahidə olunan bu problemin əsas səbəbi şirkət rəhbərliyinin layihələrin son nticələrini maksimum tez görməyi tələsməsi-

dir. Hətta layihəyə məsləhət xidmətini göstərəcək şirkətləri seçkən seçim edən şirkətin rəhbərliyi bir çox hallarda planlaşdırma prosesini daha qısa müddətə həyata keçirəcək şirkətlərə üstünlük verir. Bunun qarşısını almaq üçün əlverişli yol - planlaşdırma prosesinə yeterince zaman ayırmadır, eks təqdirdə layihənin gedisi böyük vaxt itkisi ilə müşayiət olunacaqdır.

Planlaşdırma dövründə zaman qrafiki baxımdan maksimum optimist və hətta, utopik davranışma. Şirkət və layihə rəhbərliyi qısa müddət ərzində layihə ilə bağlı mümkün qədər çox iş görməye çalışır. Layihə rəhbərlərinin hər hansı bir layihənin və ya layihə komponentinin müəyyən müddətən tez bitiriləcəyinin mümkünzsüzlüyü bildikləri halda belə, səhmdarlar qarşısında işin iki dəfə tez bitiriləcəyinə dair öhdəlik götürmələri hallarına rast gəlinir. Əksər hallarda layihənin müəyyən komponentləri çörçivəsində belə öhdəliklərin mövcudluğu layihə qrupu və eləqəli qurumlar daxilində layihənin bütövlükdə icrası ilə bağlı ruh düşkünlüğünün və inamızlığın yaranmasına səbəb olur. Problem yatırıtmamağı yolu maksimum realist olmaqdır.

Planlaşdırma prosesinin sistemləşdirilməməsi. Layihə rəhbəri planlaşdırmağa başlamazdan əvvəl, bu prosesin özünü planlaşdırmalıdır.

Planlaşdırmanın daha çox standartlara və təcrübəyə deyil, ehtimallara əsaslanması. Layihə idaretməsi ilə bağlı keçirilən təlimlərde diqqətçəkən əsas mövzularlardan biri də layihənin planlaşdırılması zamanı daha çox keçmiş təcrübəyə və mövcud beynəlxalq



standartlara istinad edilməsinin vacibliyidir. Bu zaman, önce görülmüş layihələrdən əldə edilən təcrübəyə əsaslanaraq xüsusi diqqətin ayrılmamasını tələb edən məsələlər ayrıca qeyd olunmalıdır.

Layihə qrupu tərəfindən korporativ hədəflərin düzgün mənimsənilməməsi. Bu problemin müşahidə olunmasının əsas səbəbi layihə qrupu tərəfindən layihəyə daha kiçik prizmadan baxılmasınıdır. Layihə qrupu buna yol verməmək üçün şirkətin korporativ hədəf və məqsədləri ilə kifayət qədər yaxınlaş olmalıdır.

Maliyyə hesablaşmasının düzgün aparılması. Bu problemin meydana gəlməsinin iki əsas səbəbi olur. Bunlar layihənin məbəlliği daha yüksək olduğu halda səhmdarlar tərəfindən maliyyələşdirilməyəcəyindən ehtiyat edilərək, maliyyə ehtiyacının lazımdır. Planlaşdırma prosesinin sistemləşdirilməməsi. Layihə rəhbəri planlaşdırmağa başlamazdan əvvəl, bu prosesin özünü planlaşdırmalıdır.

Planlaşdırmanın yetərsiz məlumatlara əsaslanaraq həyata keçirilməsi. Bunun baş verməməsi üçün atılacaq tək addım - layihəyə töhfə verə biləcək eləqəli şəxslərin hamisindən bütün lazımi məlumatların alınaraq mərkəzləşdirilməsidir.

Planlaşdırmanın layihə qrupu tərəfindən deyil, şirkətin planlaşdırma şöbəsi və ya departamenti tərəfindən həyata keçirilməsi. Bəzi hallarda şirkət daxilində qurumlardan birinin digərinin fəaliyyətinə müdaxilə hallarının şahidi olur. Bu, struktur bölmə daxilindəki funksiyaların dəqiq müəyyənləşməməsi səbəbindən baş verə bildiyi kimi, struktur bölmələrin hər birinin əldə olunacaq nailiyyətin daha çox onların adına yazılması istəyi ilə də elaqədar ola bilir. Burada ən optimal variant şirkət rəhbərliyi tərəfindən layihə planlaşdırması ilə bağlı funksiyaların əvvəlcədən qəti şəkildə layihə rəhbərino (grupuna) ötürülməsi və bu barədə əlaqəli struktur bölmələri məlumatlandırma sidir.

Planlaşdırmanın kadr potensialına uyğun aparılmaması. Layihə rəhbəri kadr potensialını nəzərə almadan, sanki ideal layihə qrupu və struktur bölmə potensial mövcuddur kimi, planlar qurur. Nəticə isə acınacaqlı olur. Ən peşkar variant şirkət rəhbərliyini layihənin ugurlu olması üçün daha perspektivli kadrları işə cəlb etmə ehtiyacının mövcudluğuna inandırmaqdır.

Ugursuzluğun başvermə səbəbləri kimi göstərilən və bir çox hallarda bir-biri ilə eləqəli olan bu nümunələrin sayını artırmaq da olar. Söyügedən səbəbləri ümumiləşdirikdə, qeyd olunan problemlərin baş verməməsi üçün ən yaxşı çərə hər hansı bir layihənin başlanğıc mərhələsində atalarımızın dediyi kimi yüz ölçüb, bir biçməyədir. Yüz ölçüb, bir biçməyin yolu isə düzgün və davamlı ünsiyyətən keçir və təbii ki, nəticədə növbəti ugurlu layihəyə imza atılacaq.

**Mirzə ABDULLAYEV,**  
Strateji inkişaf, marketinq və investisiya  
layihələri departamentinin rəisi

## DÜŞMƏNLƏ DOST KİMİ RƏFTAR ETDİKƏ...

### İRƏVAN QUBERNİYASI

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində Qərbi Azərbaycan torpaqlarında mövcud olan inzibati ərazi vahidi. Qədim Azərbaycan torpağı olan İrəvan bölgəsində Səfəvilər dövründə (16-ci əsrin 1-ci yarısı) Cuxursəd, yaxud İrəvan bəylərbəyiliyi yaradılmışdı. Osmanlı-Səfəvi mühərabələri

(il 21 mart) əsasən İrəvan və Naxçıvan xanlıqları ərazisində "Ermənistən vilayəti" yaradıldı. Xanlıqlar əyalətlər adlandırıldı. İrəvan əyalətində 15 mahal (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Səfur, Sürməli, Dərekənd, Saatlı, Talin, Seyidli, Axsaxlı, Sərdarabad, Abaran, Dərəçicək, Göyçə) var idi. Çar hökuməti işğal prosesində və Türkmençay müqaviləsi imzalandıqdan sonra, digər Azərbaycan torpaqları kimi İrəvan əyalətinə də er-

(71,3 faiz) azərbaycanlı, 20073 nəfəri (28,7 faiz) isə erməni idi. 1826-1828-ci illər Rusiya-Iran mührəbəsi və İrəvanın ruslar tərəfində işğalından kameral siyahıyalmanın keçirilməsinədək olan dövrde, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları və onların bu torpaqlardan kütləvi surətdə deportasiyası nəzərə alınsa, işgaləşdərki dövrə azərbaycanlıların sayı daha çox idi. Ermənilərin kütləvi suretdə Qərbi Azərbaycana köçürülməsi İrəvan əyalətinin etnik tərkibini əsaslı şəkildə deyişirdi. Bu prosesdə İrəvan əyalətinə İrəvanın 23568 nəfər, Türkiyədən 21639 nəfər (birlikdə 45207 nəfər) erməni köçürülmüşdü. Bu, köçürülmə ərəfəsindəki bütün əhalinin 90,64 faizinə bərabər idi. Ermənilərin köçürülməsindən sonra əyalətdə əhalinin sayı 115155 nəfər olmuşdu. Bunun nəticəsində əhalinin arasında azərbaycanlıların sayı azalaraq 71,3 faizdən 43,3 faizə düşmüş, ermənilərin sayı isə artaraq 28,7 faizdən 56,7 faiza çatmışdı.

1840-ci il 10 aprel qanununa əsasən, "Erməni vilayəti" ləğv edilmiş, onun tərkibinə daxil olan İrəvan və Naxçıvan əyalətləri qəzaya çevrilərək, Gürcü-İmereti quberniyasına qatılmışdı. Çar I Nikolayın fərmanı ilə 1849-cu il iyunun 9-da keçmiş "Erməni vilayəti" və Aleksandropol (Gümrä) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi inzibati ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmədzin, Naxçıvan, Novobayazid, Çerur-Derələyəz və Sürməli qəzalarına bölündü. İrəvan quberniyasının



mənənilərin kütləvi şəkildə köçürülməsi planını həyata keçirdi. 1823-1832-ci illərdə aparılmış kameral siyahıyalmaya görə köçkün ermənilər nəzərə alınmazsa, İrəvan əyalətində 69948 nəfər yaşayırırdı. Onların 49875 nəfəri



ərazisi 23194,79 kvadratverst (1 verst = 1,0668 kilometr) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniyada 1120242 nəfər əhali yaşayırırdı. Hər kvadratverst 48,3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52,6 faiz) kişi, 531117 nəfəri (47,4 faiz) qadın, 1014868 nəfəri (90,6 faiz) yerli sakinlər, 105374 nəfəri (94 faiz) müvəqqəti yaşıyanlar idi. Çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək siyaseti Türkmençay müqaviləsindən sonra ardıcıl surətdə həyata keçirilmişdi. Ermenilerin İrəvan quberniyasına köçürülməsi 1877-1878-ci illər Rusiya-Türkiyə mührəbəsi dövründə, XIX əsrin 90-ci illərində və XX əsrin əvvəllərində de ardıcıl olaraq davam etdirilmişdi. Bütün burlara baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq, azərbaycanlıların sayı 373 582 nəfər (33,35 faiz) idi. Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfər (59,8 faiz) çatdırılmışdı. İrəvan quberniyasındaki 5 şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə əhalisi 132559 nəfər (11,83 faiz) idi. Əhalinin qalan hissəsi - 967683 nəfər (88,17 faiz) isə qəzalarda, o cümlədən İrəvanda (122208), Sürməlidə (104791), Səfur-Dərələyəzdə (90250) yaşayırırdı. Azərbaycanlılar bütün şəhər əhalisinin 18,9 faizini (25044 nəfər), qəzalaların əhalisinin isə 35,3 faizini (348538 nəfər) təşkil edirdi.

İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Quberniyanın torpaqlarının 70,1 faizi xəzinəyə, 25,6 faizi mülkədarlara məxsus idi. Birinci Dünya mührəbəsi nəticəsində yaranmış şəraitə görə (iş heyvanlarının qeydə alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi və s.), əkin sahələri üçdə bir qədər azalmışdı.

(Davamı var)



(Əvvəli ötən nömrələrimizdə)

## Nəqliyyat sektorunda daşımaların həcmi artır



**Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-ci ilin yanvar-sentyabr ayları ərzində 165 milyon ton yük daşınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft yüklerinin həcmi 3,3 faiz artaraq 117,5 milyon tona çatmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklerin 57,9 faizi avtonəqliyyat, 28 faizi boru kəməri, 9,7 faizi dəmir yolu, 4,4 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.**

Qeyri-dövlət bölməsində yük daşınması 3,1 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,5 faiz təşkil etmişdir. Yanvar-sentyabr aylarında nəqliyyatçılar 1,3 milyard nəfər və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88 faizi avto-

mobil, 11,7 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.

Qeyd olunan müddət ərzində dəmir yolu nəqliyyatı ilə yük daşınması 16 milyon ton olmuşdur. Orta hesabla sutkada 598 qaçon yüklenmiş, 611 qaçon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,6 min ton, Qərb istiqaməti üzrə 7 min ton və Cənub istiqaməti üzrə 5,9 min ton yüklemə işi yerinə yetirilmişdir. Yanvar-sentyabr aylarında dəniz nəqliyyatında daşınmış yüklerin həcmi 7,3 milyon ton təşkil etmişdir. Yüklerin 56,3 faizini neft yükleri, 43,7 faizini isə quru yükler təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. Cari ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 8,9 milyon ton yüklemə-boşaltma işləri həyata keçirilmişdir. İslənmiş yüklerin 86,1 faizini beynəlxalq tranzit yükler təşkil etmişdir. 2014-cü il oktyabr ayının 1-nə kimi ölkə li-

manlarında göndərmək üçün 130,4 min ton idxlə yüklerin qalığı olmuşdur.

Nəqliyyat sektorunda daşımaların həcmindən görə en böyük pəaya malik olan avtomobil nəqliyyatı ilə 95,3 milyon ton yük, 1,2 milyard sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 5,1 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksi-lərinin xidmətlərindən istifadə



sus hava gəmiləri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə daşınmış yüklerin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 86,7 min tona çat-



mişdir. Magistral neft kəmərləri ilə 84,8 milyon ton neft nəql edilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artım müşahidə olunmuşdur. Nəqletmənin dördə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin doqquz ayı ərzində bu kəmər vasitəsilə 26,3 milyon ton neft ötü-

rülmüşdür. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətilərək Səngəçal terminalından BTC kəməri ilə 4 milyon ton tranzit Türkmenistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 16 milyard kubmetr və ya 9,6 faiz çox qaz nəql edilmişdir. Nəql edilmiş qazın 29,2 faizi Bakı-Tbilisi-Örzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 4,7 milyard kubmetr qaz ötürülmüşdür. 2014-cü ilin yanvar-avqust aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 38,9 milyon ton yük, 208,4 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınmışdır. Yüklerin 19,6 milyon tonu və ya 50,4 faizi avtomobil nəqliyyatı, 13,2 milyon tonu və ya 34 faizi dəmir yolu nəqliyyatı, 6,1 milyon tonu və ya 15,6 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Yük daşımaları fəaliyyətinə 337,9 milyon manat, sərnişin daşınmasından isə 73 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 9,9 və 12,9 faiz artmışdır.

## TƏLƏBƏLƏR HƏRBİ DƏNİZÇİLƏRİN QONAĞI OLUBLAR

*Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gəzətçisi və “Qrad Sviyajsk” kiçik raket gəzətçi gəmilişinin doğma sularımıza dostluq səfəri Azərbaycan Dövlət Dəniz Akademiyasının bir qrup tələbəsi üçün də yaddaqalan olmuşdur.*



Bələ ki, səfər çərçivəsində nəzərdə tutulan bir sıra tədbirlərdə tələbələr de yaxından iştirak etmişlər. Bakıda rəsmi səfərdə olan Rusiya hərbi qrupunun Səbail rayon rəhbərliyi ilə görüşündə əvvəl isə gəmilərin göyərtəsinə dəvət edilən tələbələrə hər iki gəminin döyüş qabiliyyəti, şəxsi heyti, dənizçilərin möişət şəraitini barədə ətraflı məlumat verilmişdir.

Görüşdən sonra “İçərişəhər”ə təşkil edilmiş ekskursiya zamanı da tələbələr qonaqları müsəyiat etmişlər.

## YEMƏK ÜÇÜN QƏBÜLLƏ OLUNMAYAN VAXT

Yağlı qidalan zəhərlənməyin mümkünüyü sərr deyil. Lakin qida qəbulunun vaxtı qidanın özü qədər mühüm əhəmiyyət kəsb edir.

Amerikalı həkimlərin dediklərinə görə, axşam saatlarında televizora baxarkən və ya kompyuter arxasında işləyərkən yemək izafənin formallaşmasına təkan verir.

Aparılmış eksperiment bunu təsdiqleyib. Gəmiricilərdən bir qrupuna yalnız gündüzələr 8 saat ərzində yemək imkanı verilib. Digər qrup isə gecə-gündüz rahat yeyə bilib. Hər iki qrupa eyni miqdarda verilsə də, ikinci qrupdakı siçanlar kökləlib. Deməli, çox artımı “daxili saat”ın sapması nəticəsində baş verib.

ABŞ-in Kaliforniya ştatındaki Solk Bioloji Tədqiqatlar İnstitutunun professoru, araşdırmanın rəhbəri S. Pandinin dediyinə görə, sutkanın müəyyən vaxtlarında mədə, qaraciyər və əzələlər maksimal dərcədə səmərəli çalışır, başqa vaxtsa “yatır”. Orqanizmdə hər əzanın belə ritmi var. İstenilən vaxt yemək isə bədəndəki təbii mübadilə proseslərini pozur.

**E**vələ qeyd edək ki, süfrə mədəniyyəti restoranla deyil, məhz sizinlə bağlıdır. Süfrə sadə olsa, ofisiant xidmət ədəbini bilməsə belə, süfrə mədəniyyəti qaydalarından şəraitə uyğun şəkildə istifadə edilərsə, restoranda xidmət siz qane edəcək. Bunun üçün aşağıdakı ilkin qaydalarla əməl etmək kifayətdir.

Masada yerləşdirilmiş parça salfat yeməyə başlamazdan əvvəl dizlərin üzərinə səriler. Yemək zamanı, xüsusilə də içki içməzdən əvvəl tez-tez istifadə olunur. Ancaq ağız parça salfatla silinməz. Ağızı silmək üçün kağız salfatdan istifadə etmək dənə düzgündür. Süfrədən qısa müddətə durarkən parça salfti stula qoyun, bu zaman ofisiant sizin-



geri qayıdağınızı biləcək. Yemək qurtardıqdan sonra salfti əzmək və ya yemək boşqabına qoymaqla əvəzinə səliqəli formada qatlamaq və sol tərəfə qoymaqla lazımdır.

İçkilər üçün menyuya baxdıqdan sonra əvvəlcə qadınlar sıfaris verirler.

Süfrəyə gələn şərab onu sıfaris edən müştəri tərəfindən yoxlandıqdan sonra uyğun bilinərsə, bütün qonaqlara servis edilər.

Boşqabların üst tərəfinə yerləşdirilən kiçik qasıq desert qasıçıdır. Üst-üstə yerləşən boşqablardan birinci salat, sonra qəlyanaltı və sonuncu əsas yemək boşqabıdır.

## SÜFRƏ MƏDƏNİYYƏTİ



şəkildə süfrəyə qoymamalıdır və yaxud kürek şəklində uc hissəsi boşqabda və sapı masada buraxılmalıdır.

Əgər çörək bütöv haldadırsa, heç bir zaman dişlənməz, tək şəklinde qoparılır. Çörək, yemək boşqabının kənarında deyil, çörək qabında saxlanılır. Əgər qabda son çörək dilimi qalıbsa, əvvəlcə qonaqlara təklif edilər, sonra götürülür.

Yeməklər ofisiant tərəfindən sol tərəfdən servis edilər. Boşqablar sağ tərəfdən yiğilər.

Duz və bibər qabından biri tələb olunduqda hər ikisini uzatmaq lazımdır. Yeməyin dadına baxmadan duz və ya bibər əlavə etmək olmaz.

İçki qədəhləri boyun hissəsindən tutular. Solda yerləşən qədəh su, sağdakı isə şərab üçündür.

Yemək yeyən zaman ətrafdakı insanlara, ofisianta qarşı mehriban olmaq lazımdır.

Sadaladığımız süfrə mədəniyyəti qaydaları təbii ki, əvəz olunmaz, son qaydalar deyildir. Lakin ləzzətlə və xoş bir yemək üçün bu qaydaları əməl etmək vacibdir.

# Rusca-İngiliscə-Azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

(Əvvəli ötən nömrələrimizdə)

## Грузовместимость

Объемная характеристика судна, т.е. объем грузовых помещений судна, выраженный в кубических метрах или кубических футах. Различают грузовместимость судна насыпью (штат сараску), означающую вместимость судна для насыпных грузов, и грузовместимость кипо-вую (baile сараску) для штучных грузов (в мешках, ящиках, бочках, кипах и т.п.). Разница между ними колеблется в пределах от 5 до 10% (киповая грузовместимость меньше грузовместимости насыпью). Это объясняется тем, что при перевозке насыпных грузов грузовые помещения используются полностью, а при перевозке штучных грузов теряется пространство за рыбинсами, между выступами шпангоутов и бимсов.

## Грузовой манифест

### CARGO MANIFEST

Перечень грузов, погруженных на конкретное судно. Состоит из списка коносаментов с указанием их номеров, маркировки груза, количества мест, веса и объема, наименования отправителей и получателей. Копия передается в порту погрузки брокеру, агенту, судовладельцу и портовым властям.

## Грузовой опцион

### CARGO OPTION

Предоставляемое фрахтователю условиями чартера право выбора предъявляемого к перевозке груза из числа оговоренных в чартере. Грузовой опцион может быть использован фрахтователем только один раз в обусловленное время, после чего фрахтователь теряет право на него. Грузовой опцион используется при перевозках зерна и других однородных грузов, что дает фрахтователям необходимую им гибкость в оперативной деятельности.

## Грузовой план

### CARGO PLAN

План размещения груза на судне, составляемый с целью наибольшего рационального использования грузовых помещений и придания судну необходимой остойчивости и дифферента. Грузовой план представляет собой схематический разрез грузовых помещений судна по диаметральной плоскости, на котором обозначаются наименование и количество груза по трюмам, порт погрузки и выгрузки, номера коносаментов, осадка носом и кормой и др. Грузовой план составляется до начала погрузки (предварительный) и после окончания погрузки (исполнительный или окончательный). При составлении грузового плана необходимо учитывать физико-химические и транспортные свойства грузов, возможность их совместной перевозки, последовательность выгрузки в промежуточных портах и правила перевозки. От правильности составления грузового плана в значительной степени зависит организация разгрузки судна в порту назначения, а следовательно, и продолжительность его стояночного времени под выгрузкой. Грузовой план составляется представителями порта совместно с судовой администрацией и утверждается капитаном судна.

## XƏZƏR DƏNİZİNİ DÖVRƏ VURACAQ

Rusiyalı məşhur səyyah Fyodor Konyukov yaxın vaxtlarda yeni ekspedisiyaya yola düşəcək. 63 yaşlı səyyah bu dəfə dəvə və at belində Xəzər dənizini dövrə vuracaq.

Orenburqda start götürürəcək ekspedisiya karvanının marşrutu Qazaxıstan, Türkmenistan, İran, Dağıstan və Kalmıq respublikalarından keçəcək. Marşrutun son nöqtəsi isə Həştərxan olacaq.



## Yüktutumu

### CARGO CAPACITY

Gəminin həcmi xarakteristikası, yəni gəminin yük anbarlarının (sahələrinin) kub metrlə və ya kub futla ifadə edilmiş həcmi. Gəminin iki cür yüktutumunu fərqləndirirlər: səpilən yükler üçün yüktutumu (grain capacity) və ədədi yükler (kisələrdə, yesiklərdə, çəlləklərdə, toplardada və taylarda v.s.) üçün yüktutumu (bale capacity). Onlar arasındakı fərq 5%-dən 10%-dək (top və ya tay yüktutumu səpilən yüklerin müvafiq göstəricisindən az olur) dəyişir. Bu onunla izah olunur ki, səpilən yüklerin daşınması zamanı yük anbarlarından (sahələrindən) tam istifadə edilir, ədədi yükler daşınmada isə ribinslər arxasında, şpanqout və bimslərin çıxıntıları aralarında boşluqlar bir növ itirilir.

## Yük manifesti

### CARGO MANIFEST

Konkret gəmiyə vurulmuş yüklerin siyahısı. O, nömrələri göstərilərkən konosamentlərin siyahısından, yüklerin markalarından, yük yerlərinin sayından, onların çekisindən və həcmindən, yüksəkənənlərin və yüksəkənlərin adlarından ibarətdir. Onun surəti yüklemə limanında brokerə, agentə, gəmi sahibinə və liman hakimiyət orqanlarına verilir.

## Yük opsionu

### CARGO OPTION

Cartier müqaviləsinin şərtləri ilə çarterdə qeyd-şərt edilmiş yükler arasında daşınmaq üçün təqdim ediləcək yükü seçmək hüququnun fraxtedən verilməsi. Yük opsionu fraxtedən tərəfindən yalnız bir dəfə şərtləşdirilmiş vaxtda istifadə edilə bilər, bundan sonra fraxtedən həmin seçim hüququnu itirir. Yük opsionu taxil və digər ey-ninövlü yüklerin daşınmasında istifadə edilir ki, bu da fraxtedənlərə operativ fəaliyyətdə lazımi çəvikklik verir.

## Yük planı

### CARGO PLAN

Yükün gəmidə yerləşdirilməsi planı, yük anbarlarından daha səmərəli istifadə etmək və gəmiyə zəruri dayanıqlılığı və differenti vermək məqsədi ile tərtib edilir. Yük planı gəminin yük anbarlarının (yerlərinin) diametral müstəvi üzrə sxematik kəsimində ibarətdir. Burada yükün adı və anbarlar (trümlər) üzrə miqdarı, yüklənmə və boşaltma limanları, konosamentlərin nömrələri, gəminin ön (burun) və arxa tərəfindən suyaoturulur və s. qeyd olunur. Yük planı yük-ləmə başlayana qədər (ilkin) və bir də yük-ləmə qurtarandan sonra (icra edici və ya son) tərtib edilir. Yük planı tərtib edilərkən, yüklerin fiziki-kimyəvi və nəql olnuna xassələri, onların başqa yük'lərlə birlikdə daşınmasının mümkünliyi, aralıq limanlarda yüklerin boşaldılma ardıcılılığı və daşınma qaydaları nəzərə alınmalıdır. Təyinat limanında gəminin boşaldılmasının təşkili və deməli, onun boşaldılmaq üçün dayanma vaxtinin müddəti də yük planının düzgün tərtib olunmasından xeyli dərəcədə asılıdır. Yük planı gəmi rəhbərliyi ilə birləkədə liman nümayəndələri tərəfindən tərtib edilir və gəmi kapitani tərəfindən təsdiq olunur.

## Грузовой сбор

Оплата грузовладельцем услуг морского порта.

## Грузы на нейтральных судах

### CARGOES NEUTRAL VESSELS

Имущество, находящееся на судах нейтральных государств. В морской войне нейтральное судно и груз на нем не могут быть захвачены, за исключением случаев, когда суда нарушают правила морской блокады, перевозят военную контрабанду, оказывают услуги противнику или сопротивляются осмотру.

## Грузы на неприятельских судах

### CARGOES ON ENEMY VESSELS

Имущество, перевозимое на торговых судах неприятеля во время войны. Государственная и частная собственность (судно или груз) неприятеля подвергаются захвату в случаях, если суда нарушают морскую блокаду, перевозят прямую и косвенную военную контрабанду, оказывают помощь неприятелю или сопротивляются осмотру. Груз невоюющего (нейтрального) государства, находящийся на неприятельском судне, захвату не подлежит.

## Давность исковая

Срок, в течение которого кредитор вправе обратиться в суд или к арбитражу с исковым требованием. Продолжительность сроков давности исковой установляется законодательством той страны, право которой подлежит применению в отношении данного требования.

## Дебет-nota

### DEBIT-NOTE

Извещение, которое посыпает одна из сторон другой о записи в дебет счета последней определенной суммы, которую полагается оплатить по тем или иным причинам. Если сторона, которой адресована дебет-nota, не имеет возражений, она подтверждает свое согласие на оплату посылкой кредит-nota.

## Девиация

### DEVIATION

1) Отклонение судна от непосредственно го пути следования. Во всех случаях, когда девиация не вызвана причинами, предусмотренными законом или договором морской перевозки, она рассматривается как нарушение судовладельцем принятых на себя обязательств, за что последний несет ответственность перед фрахтователем. Обычно в страховом полисе, чартере, коносаменте содержится предусматривающая возможность девиации девиационная оговорка. Согласно Международной Конвенции по унификации некоторых правил, касающихся коносаментов, никакая девиация для спасения или попытки спасти жизни либо имущество на море, а равно иное разумное отклонение не считается нарушением конвенции или договора перевозки, и перевозчик не несет ответственности за любые возникшие в результате этого потери или убытки. Вопрос о том, является ли девиация разумной, решается в каждом конкретном случае и с учетом всех обстоятельств.

В морском праве термин «девиация» иногда употребляется и в более широком смысле и означает всякое отклонение от условий договора перевозки.

2) Девиация в навигации - это отклонение магнитной стрелки компаса от линии магнитного меридiana под влиянием на нее магнитных сил судового металла.

## Yük rüsumu

### CARGO DUES

Yük sahibi tərəfindən dəniz limanı xidmətlərinin ödənilməsi.

## Bitərəf gəmilərdə yükler

Bitərəf dövlətlərin gəmilərindəki əmlak. Dəniz mühəribəsində bitərəf gəmi və onda ki yük tutulub saxlanıla bilməz, lakin gəmilərin dəniz blokadası qaydalarını pozduğu, hərbi qaçaqmal daşıdığı, düşmənə xidmət göstərdiyi və ya gəmidə baxışın keçirilməsinə müqavimət göstərdiyi hallar istisna edilir.

## Düşmən gəmilərində yükler

### CARGOES ON ENEMY VESSELS

Mühəribə vaxtı düşmənin ticarət gəmilərindən daşınan əmlak. Düşmənin dövlət və özəl mülkiyyəti (gəmi və ya yük) o hallarda tutulub saxlanmağa məruz qalır ki, gəmilər deniz blokadasını pozur, bilavasitə və bilvəsite hərbi qaçaqmal daşıyır, düşmənə kömək göstərir və ya gəmidə baxış keçirməyə müqavimət göstərir. Mühəribə aparmayan (bitərəf) dövlətin düşmən gəmisindəki yükü tutulub saxlanır.

## TIME BAR

### İddia müddəti

Kreditorun iddia tələbi ilə mehkəməyə və ya arbitraja müraciət etmək hüququna malik olduğu müddət. İddianın davametmə müddəti bu tələblə əlaqədar təbəqə edilməli olan hüququn məxsus olduğu ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

## Debet-not

### DEBIT-NOTE

Bu və ya digər səbəblərə görə ödənilməli olan, sonuncu müəyyənləşdirilmiş məbləğin debet hesabına yazılıması barədə bir tərəfin o biri tərəfə göndərdiyi bildirilir. Əgər debet-notun ünvanlandığı tərəfin etirazı yoxdur, o, kredit-nota göndərək mökədə ödəniş razılığını təsdiqləyir.

## Deviasiya

### DEVIATION

1. Gəminin bilavasitə hərəkət yolundan yaxınlaşması. Deviasiyanın qanunda və ya dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan səbəblərdən yaranmadığı bütün hallarda, ona gəmi sahibinin öz üzərinə götürdüyü öhdəliklərin pozulması kimi baxılır və gəmi sahibi buna görə fraxtedən qarşısında məsuliyyət daşıyır. Sığorta şəhadətnaməsində, çarterdə, koносаментdə adətən deviasiyanın mümkündüyünü nəzərdə tutan səbəblər qeyd-şərti olur. Konosamentlər dairəsində qaydaların unifikasiya edilməsi üzrə Beynəlxalq Konvensiyaya əsasən, dənizdə insan həyatını və ya əmlakı xilas etmək, yaxud xilas etməyə cəhd göstərmək üçün edilmiş deviasiyanın heç biri, habelə ağlatanlıqla edilmiş başqa bir yayınma konvensiyani və ya daşınma müqaviləsinə pozma kimi qəbul edilmir. Belə yayınma nəticəsində əmələ gəlmış hər hansı itki və ya zərərə görə daşıyıcı məsuliyyət daşıır. Deviasiyanın ağlatan olması məsələsinə göldikdə isə, bu, hər bir konkret hal üçün və bütün şərait nəzərə alınmaqla həll edilir.

Dəniz hüququnda «deviasiya» termini bəzən daha geniş mənada işlədir və daşınma müqaviləsinin şartlarından hər cür yayımına bildirilir.

2. Naviqasiyada deviasiya - bu, gəmi metalının maqnit qüvvələrinin təsiri ilə kompasın maqnit əqrəbinin maqnit meridiyanı xəttindən yayınmasıdır.

(Davamı var)

## XƏZƏR DƏNİZİNİ DÖVRƏ VURACAQ

Rusiyalı məşhur səyyah Fyodor Konyukov yaxın vaxtlarda yeni ekspedisiyaya yola düşəcək. 63 yaşlı səyyah bu dəfə dəvə və at belində Xəzər dənizini dövrə vuracaq.

Orenburqda start götürürəcək ekspedisiya karvanının marşrutu Qazaxıstan, Türkmenistan, İran, Dağıstan və Kalmıq respublikalarından keçəcək. Marşrutun son nöqtəsi isə Həştərxan olacaq.

Konyukov səyahət üçün əvvəller də dəvələrdən istifadə edib. O, Böyük İrək Yolu marşrutu ilə bir neçə dəfə səyahətə çıxbı.

## 24 MÜHACİR HƏLAK OLUB

Noyabrın 3-də Qara dənizdə, İstanbul şəhərinin yaxınlığında içərisində qanunsuz mühacirlər olan gəmi batmışdır. Nəticədə azı 24 nəfər həlak olmuşdur. 7 miqrant xilas edilmiş, 9

nəfər itkin düşmüşdür. Bu barədə yerli KİV xəbər verir.

Məlumatata görə, batan gəmi əfqanistənli qaçqınları daşıyır. Onların arasında qadın və uşaq olmuşdur. Plana əsasən, gəmi Bosfor boğazından keçərək Rumiyya sahiləri yaxınlığında daşınmamış.

Axtarış-xilasetmə əməliyyatında sahil mühafizəsi, yerli balıqçılar

## YARIZARAFAT, YARIĞERÇƏK

- ◆ Deyirəm bəlkə bundan sonra başqasına quyu qazanda ancaq və ancaq neft quyusu qazaq? Necə olmasa, ölkəmiz neft ölkəsidir axı...
- ◆ Keçmişini unudan gələcəkdə keçmişindən pis günlər gözləyir.
- ◆ Hətta qaçmağın idman, idmanın isə cana faydası olduğunu bilsəniz də, namərdin qabağından qaçmayıñ.
- ◆ Cox adamın indiki ağılı ilə iyirmi-otuz il əvvəlki ağılı arasında fərqi heç böyüdücü ilə də aşkar etmek mümkün deyil.
- ◆ İndiki nadanlara baxanda keçmişdəkilərə heykəl qoymaq gərəkdir.
- ◆ Özlərinin ehtiyacı olmadığı üçün çox adam mənə ağıl verir?
- ◆ İki ən yaxşı adamın adını deyə bilərsiniz? Biri siz, başa düşdüm. Bəs ikincisi?
- ◆ Bəzilərinin yaltaqlığının dərəcəsi deyəsən 360 dərəcədən də çoxdur axı...
- ◆ Məndən soruştan ki, siz orda nə edirsiz, cavabında az qalır qışqıram: "Biz nə edə bilərik, Ağabala?"
- ◆ Hərə öz "standartını" tətbiq eləməsə, standart yaxşı şeydir.
- ◆ Görəcəyimiz günər varmış ki... Yaradıcılıq işlərinin dəyərini kiloqramla ölçənlər, sən demə heç bir kiloqramın da nə qədər olduğunu bilmirlərmiş.
- ◆ Əzrayıñ kimesə "Xox" göldiyini eşitmisiniz? Yox! Amma hər kəsin canını o, alır.
- ◆ Əvəzedilməz işçilər var. Sadəcə çoxları itkilərini düz hesablaya bilmir.
- ◆ Deyirəm baş götürüb elə bir yerə gedəsən ki, orda bir sən olasan, bir də arxada danışmanın nə olduğunu bilməyənlər.
- ◆ Nala-mixa vuranlardan ya nali gizlətmək lazımdır, ya mixi.

- ◆ Allah, mənə səbr ver. Pulu onsuñ da xərcəleyəcəyəm.
- ◆ Yersiz gələndə, yerli uzağı ha-ra kimi qaçmalıdır?
- ◆ Allahım, bəzi adamlarda adamlıqdan heç nə yoxdur axı...
- ◆ Səsinizin tonunu o qədər qaldırın ki, sizə qışqırandan qulağınız batmasın.
- ◆ Başı həmişə qalda olana igid demək olar?
- ◆ Vərəqləri az olduğu üçün əvveller mənim kitabımı bağlamağa çalışanlar indi qəzetimi bağlamaq fikrinə düşübələr?
- ◆ Hamının oxuya bilməsi üçün "Tarix-Nadir" i bip qədər ixtisar etmək olmazmı?
- ◆ Deyirəm açasən sandığı, tökəsən yerə özlərini elm dəryası saysalar da, tramvayın altında qalan "3"-lə sinifdən-sinfə keçənlərin kamal attestatını...
- ◆ Söz dilin, dil insanın yaraşıdır.
- ◆ Adam var, yaxşı işinə görə ona mükafat verirlər, adam da var ki, yaxşı işinə görə ona ancaq və ancaq iş verirlər.

Rasif TAHİROV



## MÜƏMMALI TAPINTI

248 milyon yaşı olan bu sürünenin -"Balıq Kərtənkələ"-nin qalıqları Çində aşkar edilib. Onların balıq və müasir deliflərdən çox kərtənkələlərə oxşayan çaoxuzavrulara aid olduğu aydınlaşdırılır. Ola bilər ki, bu qrupa məxsus olan sürünenlər həm quruda, həm də suda yaşayıblar.

Paleontoloqlar aşkar olunan bu qalıqların primitiv ixtiozavrular tipinə aid olduğu qənaətinə Trias dövrünün sonları və Yura dövrünün əvvəllərinə aid, dənizlərin dibində formalşmış qaya-qalıqların yerləşdiyi Anxoy əyaləti ərazisində qazıntı işləri aparıldıqdan sonra gəliblər.

Qazıntı zamanı, 252 milyon il əvvəl nəslə kəsilmiş dəniz heyvanlarının 96 faizinin, quruda yaşayan heyvanların isə 70 faizinin qalıqları tapılmışdır. Bununla yanaşı, alımlar ilk dəniz sürünenlərindən olmuş, təkamül müddətində dəniz həyatına keçid almaqla yanaşı, həm də doğaraq artma xüsusiyyəti qazanmış ixtiozavrularla maraqlanmışlar. Bu tapıntı qeyri-adidir, çünki qazıntı zamanı bir deyil, dörd ixtiozavra - ana və qarnındakı üç bala ya aid qalıqlar var. Sürünenlərin strukturu və onların doğum zamanı ölükləri məlum oldu.

Ön maraqlısı isə, çaoxuzavr balalarının aşkar olunduğu bu doğum davranışının nə qədim dəniz sürünenlərinə, nə də müasir məməlilərə aid olmamasıdır. Alımlar bu faktı əsaslanaraq, eynən müasir balinalar kimi, ixtiozavrların da doğum xüsusiyyətini dəniz həyatına keçid almamışdan əvvəl quruda təkamül-ləşdiriklərini bildirirlər. Çinin Pekin universitetinin geoloqu Da-yong Jiang yeni tapıntıının dəniz həyatına tamamilə uyğunlaşmış və həm quruda, həm də suda yaşayan indiki sürünenlərin əcdadı olduğunu qeyd edib.

Livescience.com

## DUZLU SU İLƏ İŞLƏYƏN AVTOMOBİL

Duzlu su ilə işləyən avtomobil istehsal olunub. "NanoFlowcell AG" adlı şirkət avtomobili Liviya'daki zavodda hazırlayıb. Ekoliyanı korlamayan bu avtomobil idman növündəndir.

"Quant e-Sportlimousine" adı verilən 5,25 metr uzunluğunda və 2,2 metr enindəki 4 oturacaqlı avtomobilin saatda 350 kilometr sürət çata bildiyi açıqlanıb. 920 at gücü olan bu avtomobil 2014-cü ildə Cenevrə sərgisində nümayiş etdirildikdən sonra Avropa Birliyi tərəfindən istifadəsinə icazə veriləcəyi məlum olub.

Mütəxəssislər avtomobilin mühərrikinin hidrogenle işləyən yanacaq batareyalarına bənzədiyi, ancaq enerjini saxlamaq üçün istifadə edilən mayenin duzlu su olduğunu söyləyiblər. 200 litr su saxlama tutumu olan avtomobilin bir anbar su ilə təxminən 600 km yol qət etdiyi açıqlanıb.

"NanoFlowcell AG" səlahiyyətliləri avtomobilin bazara çıxarılaçığı vaxtı hələlik müəyyən etməyiblər. Avtomobilin qiymətinin 1,7 milyon dollar olacaqı təxmin edilir.

## VAXTINDA KÖMƏYƏ ÇATIBLAR

Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus "Amur 2504" gəmisi yanacağın bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşıdırından "Həyəcan" ("SOS") sinyalı verib.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, administrasiyanın Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş "SOS" sinyalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüğünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədile operativ tədbirlər həyata keçirilərək qeyd olunan gəminin təhlükəsiz hərəkəti berpa edilib.

"Amur 2504" gəmisi yanacaqla təmin edildikdən sonra yerli vaxtla saat 11:30-da Ənzəli limanı istiqamətində yoluna davam edib.

## 'DƏNİZ'İN GÜLÜŞ PAYI

Bir nəfər Aristoteldən soruşur:

- Ağıllı adamlı ağılsız adamlı nəyle fərqləndirmək olar?

Aristotel deyir:

- Ağıllı adam başqa bir ağıllı adamin fikri ilə həmişə razılaşar. Sarsaq isə adətən nə ağıllı, nə də sarsaq adamin fikri ilə razılaşır.

\*\*\*

Məşhur fizik Henrix Herts gənc yaşlarında tornaçı sənəti nə böyük həvəs göstəirdi. Cox illər keçdikdən sonra Hers professor olarkən ona tornaçı sənəti öyrədən usta heyfsilənərək demişdi:

- Əfsus, min əfsus! Herstdən əla tornaçı çıxardı.

\*\*\*

Bir kahin Molyerdən kilsəyə sədəqə verməyi xahiş edir.

- Mənim çoxlu borcum var, - deyə dahi komediyaçı cavab verir.

- Sən ən çox Allaha borclusən.
- Düzdür, - deyə Molyer cavab verir. - Ancaq Allah başqa sələmçilər kimi hər gün zəhləmi tökmür.

\*\*\*

İsveçrə qoşunları Burqundiya Hersoqu cəsarətli Karlın qoşunlarının hücumunu dəf etməyə hazırlaşlığı vaxt onları rəhbəri ucadan dua edir:

- Böyük Allah! Əgər biz haqlıqsa, bizə qələbə bəxş et! Əgər düşmənlər haqlıqlırlarsa, qələbəni onlara bəxş et! Yox, əgər kimin haqlı olduğunu həll edə bilməsən, çəkil kənardan bax, gör biz necə qalib gələcəyik. Amin!

\*\*\*

Evlənmək istəyən bir nəfər Sokratla məsləhətləşib, fikrini öyrənmək istəyir. Sokrat deyir:

- Əgər bəxtinə müləyim, məhrəban qadın çıxsa, xoşbəxt olacaqsan. Əksinə - filosof!

Ərəb ədəbiyyatında hazırlıqlığı və yumor ilə məşhur olan Cuhannın yanına bir ərəb şairi gəlmış və yazdığı qəsidi ni oxuyub, onun fikrini bilmək istəmişdi.

- Qəsidi çox pis yazılmışdır! - deyə Cuha cavab verdikdə şair acıqlanmış, onu söyməyə və tehqir etməyə başlamışdı.

- Nəsrin nəzmindən min qat qüvvətlidir, - deyə Cuha cavab vermişdi.

\*\*\*

Cuha dostlarından birinə təsadüf edib dedi:

- Nə üçün məni qonaq çağırırsın?

- Çünkü sən çox qarınquluşan, tikənin birini ağızına qoymamış, əlini o birinə uzadırsan!

- Sən məni qonaq çağır, söz verirəm ki, iki tikənin arasında üç rukət namaz qılaram, - deyə Cuha cavab vermişdi.



**ÜNVANIMIZ:**  
Bakı şəhəri,  
B. Ağayev küçəsi, 117  
**TELEFONLARIMIZ**  
Baş redaktor  
(050) 670-33-76,  
redaktor müavini  
(050) 341-26-40

**Qəzetin təsisçisi**  
“Azərbaycan  
Xəzər Dəniz  
Gəmiçiliyi”  
**Qapalı Səhmdar**  
Cəmiyyətidir

**BAŞ REDAKTOR**  
Rasif İman oğlu  
TAHİROV

Qəzet “Dəniz”  
qəzetiñ kompyuter  
mərkəzində yiçilmiş,  
səhifələnmiş və  
“OL” MMC-də  
çap olunmuşdur

Şəhadətnamə 271  
Sayı 2000  
Sifariş 188